

**Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 sayılı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi 2019-ci il təhsil müəssisələri üçün istilik enerjisi (yanacaq) satılması
məqsədi ilə**

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1(bir) lot üzrə aparılır:

Lot 1- Odun yanacağının satılması.

Müqavilənin müddəti: 31 dekabr 2019-ci il tarixədək

Tender iştirakçlarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə 8 sayılı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin tender komissiyasına təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdır. Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıda göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürməklə Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Gəncə şəhəri, Atatürk prospekti, 246 ünvanında yerləşən 8 sayılı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən ala bilərlər (əlaqələndirici şəxs: Məmmədov Ərəmxan Xəlil oğlu , Əlaqə telefonu: 022-256-09-35)

Lot 1- 200 (iki yüz) manat

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Baş Dövlət Xəzinadarlığı Agentliyi

KOD: 210005,

VÖEN: 1400108191,

Müxbir hesab:

AZ41NABZ01360000000000003944

S.W.I.F.T. BİK: CTRE AZ 2X

(8 sayılı ƏMHM,

h/h AZ79CTRE00000000000002160619)

VÖEN: 2303238061

İştirak haqqı heç bir halda geri qaytarılmır. Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanıb. Tender təklifinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir; mövcud qanunvericiliyə uyğun olaraq ən səmərəli təklifə, analoji işlərdə təcrübəsinə, kadr potensialına, maliyyə-texniki imkanlarına. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri tender komissiyasına təqdim etməlidir:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-vergi orqanından "Tenderdə iştirak barədə Arayış";

-iddiaçının nizamnaməsi (surəti), fəaliyyət növü, hüquqi statusu və rekvizitləri;

-tender təklifi (zərflərin açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

-tender təklifinin 2 (iki) faiz həcmində bank zəmanəti (tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır);

-vergi orqanlarına, sosial müdafiə fonduna və digər icbari ödənişlərə dair borcların olmaması barədə müvafiq arayış.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank zəmanəti və iş qrafiki istisna olmaqla 4 yanvar 2019-cü il saat 18:00-da, iş qrafiki, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 04 yanvar 2019-cü il saat 18:00-a qədər Gəncə şəhəri, Atatürk prospekti 246 ünvanında yerləşən 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 07 yanvar 2019-cü il saat 11:00-da Gəncə şəhəri, Atatürk prospekti 246 ünvanında yerləşən 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI.